

“Qarabağnamə” - Qarabağın güzgüsü



Qarabağ hər zaman sənətkarların ilham mənbəyi olub. Füsunkar gözəlliyi, keşməkeşli tarixi, zəngin keçmişə və bol-behrəli təbieti, torpaqlara malik olması sənət əhlini düşündürüb, həyecanlandırıb, onları yaratmağa sövq edib. Az qala otuz illik həsrətimiz isə sənətin bütün növlərindən en müxtəlif ağrılı, maarifləndirici, öyrədici və s. əsərlərin meydana gəlməsinə səbəb olub. Bir sözlə, otuz il ərzində sənət bir an bele unutmayıb Qarabağı. 44 günlük Zəfər savaşımızdan və tarixi qələbəmizden sonra isə Qarabağa yeni bir baxış, fərəhli bir yanaşma sənətin üzərinə düşən vezifədir. Günüümüzdə hər bir sənət adamı bu doğma yurda olan sevgisini yaratdığı əsərləri ilə çatdırmağı özünə müqəddəs borc bilir. Bele sənətkarlarımızdan biri də Azərbaycanın Xalq rəssamı Arif Hüseynovdur. Yaradıcılığı ilə milli adət-ənənələrə, folklorla bağlı olan rəssam hələ gəncلىyindən, “Göyərçin” jurnalında çalıştığı illərdən istə klassik, isterse de müasir yazarların yaradıcılığı ilə tanış olub, ədəbiyyatımızı, tariximizi dərinləndirən, özünəməxsus sənət yolu seçib. Tariximizi öz sənətinin imkanları ilə əbdəlşədirmək, göləcək nəsillərə ötürmək rəssamın sənət kredosuna çevrilib. Dərgimizin Şuşa özəl sayını çapa hazırladığımız günlərdə Arif müellim qonağımız oldu. Axi bir neçə il önce, hələ Qarabağ düşmən tapdağında olanda o, «Qarabağnamə» silsiləsini sənətsevrlərə təqdim etmişdi. Elə həmin təqdimatda dediyi sözlər, verdiyi vəd səhbətimizin əsas mövzusu oldu. “Azərbaycanda və dünyanın müxtəlif yerlərində sərgilərim olub, amma heç vaxt bu cür həyecanlanmamışam. Beş ilimi sərf edib bu əsərləri çəkdim, amma bitibmi bu silsilə, yəqin ki yox... Silsilə o zaman bitəcək ki, mən Qarabağa sancılmış qəlebə bayrağını çəkəcəyim...”


Qarabağın azadlığı bütün bu illərdə hər bir azərbaycanının əsas hədəfi, arzusu, niyyəti olub... Sevilən rəssamla səhbətimizə isə lap əvvəldən başlaşdıq...

“Mən hələ ilk gənclik illərindən, 2-ci kursda

oxuyarkən “Göyərçin” jurnalında çalışdım. Jurnal üçün çəkdiyim illüstrasiyalar oxucular tərəfindən maraqla qarşılanırdı. Jurnalın bədii materialları mənə həm klassiklərə, həm də müasir yazarlarla tanış olmaq imkanı yaradırdı. “Göyərçin” jurnalı həm də mənim nağıllara olan mərəğimi artırırdı. Artıq bu nağıllara uşaq gözü ilə baxmirdim. Elə həmin illərdə bu qənəətə gəldim ki, uşaq vaxtı oxuduğun nağılları böyüyəndən sonra yenidən oxumaq lazımdır. Çünkü insan oxuduğu əsərə müxtəlif yaş dövründə hər dəfə fərqli baxır, başqa cür qavrarıv. “Göyərçin” jurnalında işlədiyim zamanlarda hələ yaradıcılıq axtarışındaydım. O gərgin sənət axtarışlardan sonra isə müğamlara, Novruz adət-ənənələrinə gəlib çıxdım. Hər zaman milli köklərimizi, tarihimizi öz üsullarımla ifadə etməyi düşünürdüm”.

Arif Hüseynovun milli köklərimizə bağlı olan “Qarabağ şikətəsi”, “Mis qablar”, “Kəndirbazlar”, “Aşıq” və s. əsərləri miniatür sənətinə olan dəyəri töhfədir. Məşhur “Hophopnama”ya çəkilən karikaturaları isə onun yaradıcılığında özünəməxsus yer tutur. Görkəmli rəssam Əzim Əzimzadədən sonra “Hophopnama”ya tamam fərqli yönən yanaşan Arij Hüseynov Sabir şeirini yeni və özünəməxsus tərzdə rəsmə-karikaturaya çevirib. Təbii ki, forqlilik, yenilik həmişə birmənalı qarşılınmır, onun qəbul edilməsi üçün bəzən zamana ehtiyac olur.

“Məşhur rəssam Mikayıl Abdullayev mənim müəllimim olub. O, bir gün mənə dedi ki, Sabirin “Hophopnamə”sinə illüstrasiya çəkməyi sənət həvalə etmək istəyirəm. Açığı, əvvəlcə bir qədər tərəddüd etdim. O zaman “Yazıcı” nəşriyyatında baş redaktor İsləyən Əliyaga Kürçaylı məni yanına çağırıb dedi ki, sənət işlərini çox bəyənirəm, “Hophopnamə”ya illüstrasiya çəkməyin gözəl alınacaq. Əzim Əzimzadənin çəkdiyi karikaturalar artıq xalqın yaddasına hopmuşdu. Mən isə bu işə Əzimzadə ənənəsinin davamçısı kimi yanaşmaq istəmirdim. Yeni ciğr



açmaq istayırdım, Sabirin şeirlərinə baxışım tamamilə fərqli idi. Onları başqa gözəl oxumuşdum. Beləlikdə, əsərlərin eskizlərini çəkdirim. 1981-ci ildə 12 ədəd illüstrasiya ilə birlikdə "Hophopnamə" çapdan çıxdı. Təbii ki, bu kari-katuralara görə məni qinayanlar, tənqid edənlər də çox oldu. Ancaq sonra hər şey yoluna düşdü. Bu rəsmlər haqqında xoş sözlər eşitdim. 2010-cu ildə Prezidentimiz M.Ə.Sabirin 150 illik yubileyini keçirmək haqqında sərəncam imzaladı və

mən "Hophopnamə"nin yeni nəşri üçün 40-a yaxın illüstrasiya çəkdirim. 2012-ci ildə kitab çox yüksək səviyyədə çap olundu və ora Əzimzadənin illüstrasiyalarını da əlavə etdik. Oxucuda Sabir şeiri haqqında hərtərəfli təsəvvür yaranmasından ötrü bu illüstrasiyaların da inkişaf yoluna nəzər salmaq vacib idi".

Gərgin zəhmət və istedad hər zaman öz bəhrəsini verir. Sevilən rəssamın Bakı, Moskva, Türkiyə, Praha, Almaniya, Yaponiya, Niderland və s. ölkə-



lərde sərgiləri keçirilib. Bu sərgilərde nümayiş olunan əsərlərdə maarifçilik ideyası bir qayda olaraq əsas xətti təşkil edib. Rəssamın ən böyük maarifçilik işi isə "Qabağname" kitabı idi. Bu silsilə Qarabağ tarixini əks etdirən ən qiymətli əsərlərdən biridir.

Arif Hüseyinov "Qarabağname" albomunu həle 2013-cü ildən işləməyə başlayıb. Özünün də dediyi kimi, bu işdə ən böyük missiyası tariximizi gələcək nəslə ötürmək, haqqıqtı dünyaya tanıtmaq olub. Rəssam bu albomda Qarabağın alban dövründən bu yana olan tarixini vərəqləyir, öz müşahidələrini, rəssam təxəyülini də ora əlavə edərək mükəmməl sənət nümunələri yaradır. Albomda yer alan Qaraba-

ğın rəmzləri, Şuşadakı heykəllər, alban abidələri, Xudafərin körpüsü, Xarıbülbül çiçəyi, Türkmençay müqaviləsinin fərmanı və s. həm də reallığı əks etdirən sənədlər hekayələrdir. Bir sözə, "Qarabağname" kitabı rəssamın ən deyərli işlərindən biridir. Çünkü bu alboma zəhmətlə bərabər, həm də yurd sevgisi, vətən məhəbbəti qatılıb. "Qarabağname" həm də sonu zəfərlə bitən bir epopeyadır və bu la-yihənin ideyası da zərurətdən yaranıb.

"Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmış "Qarabağ haqqıqtəri" kitabı ilə tanış olduqdan sonra Qarabağ mövzusunda



əsərlər işləməyə başladım. Kitab məni çox təsir-ləndirmişdi. Bu tarixi hadisələrə biganə qalmış mümkün deyildi. Elə o zaman özümə bir növ "sosial sıfəriş" verdim. 2013-cü ildə başladığım albому 2016-ci ildə başa vurdum. Amma iş davam edirdi. 2019-cu ildə, Xocalı faciəsinə həsr olunmuş tədbirdə təqdim olunan "Qarabağnamə"yə tamaşa edən iştirakçılar, albom haqqında yüksək fikirlər bildirir, "bunun davamı olacaqmı?" - deyə soruşurdu. O zaman qətiyyətlə deyirdim ki, qələbədən sonra bunun davamını islayəcəyəm".

2020-ci ilin 44 günlük zəfer müharibəsindən sonra Arif Hüseynov izleyicilərinə söz verdiyi kimi, ağ-qara röngörle işlədiyi "Qarabağnamə"yə səkkiz ədəd qalibiyət röngöründə plakat-ressmləri də əlavə etdi. "Biz qalibik", "Baş komandan", "Qarabağ şikəstisi" "Azərbaycan əsgəri, irəli", "Bir millet, iki dövlət", "Azərbaycan ordusu" və s. əsərlər zəfəri tərənnüm edirdi. Beleliklə, 2021-ci ildə tamamlanmış, sonu zəforlə biten ikinci "Qarabağnamə" çapdan çıxdı.

Zəfərdən sonra azad edilmiş torpaqlara zəfər etmək, o torpaqların həyecanını yaşamaq sənət adamı üçün tamamilə başqa bir yaradıcılıq stimuludur. Arif Hüseynov işgaldən azad olunmuş Ağdamə səfərini heç cür unutmur.

"Ağdam teatrının qarşısında dayanarkən bir triptix haqqında düşünürdüm. Və bu əsərin əsas mərkəzi Ağdam teatrının məhvi idi. Başqa adam yəqin ki, dağidlımlı daşları, binanı düşünərdi. Mən isə teatrda obrazların ölümünüñ göz öünüñ gəti-rirdim. Məcnunun, Otellonun, Don Kixotun ölü-mü, işgalçılın əli ilə bağlanan pərdələr və s."

Ağdamın daşlarının səpələnib töküldüyü, xarabaya çevrildiyi teatr binasının qarşısında dayanan rəssamin düşüncəleri onu Ağdamə həsr olunmuş triptixin yaranmasına getirib çıxartdı. "Teatrın məhvi", "Şahbulaq qalası", "Ağdam cümə məscidiñə azan sesi" əsərləri Qarabağ tarixinə rəssamin gözü ilə güzgü tutan bir sənəddir, desək, yanılmarıq. Və rəssam bu əsərlərin təqdimatı üçün kreativ bir addım

seçib. O, əsərləri sərgi salonunda deyil, teatrın dağdılmış binası önünde nümayiş etdirib. Rəssam tərəfindən bu təşəbbüs – dağıntılar önünde nümayiş olunan senet əsərləri dünyaya bir ismarıcı idi.

Bu yaxınlarda isə Arif Hüseynov Qarabağın baş tacı olan Şuşaya səfər edib. O, "Bank Respublika" və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi layihə əsasında şəhid uşaqlarının rəsmi sərgisinin iştirakçısı olub. Yəqin ki, atalarının qəhrəmanlıq göstərdiyi yerdə səfər edən, orada rəsm çökən uşaqlar uzun müddət bu yerləri yaddaşlarında saxlayacaqlar.

"Orada məni həyəcanlandıran çəkilən rəsmi lərdən çox, bu uşaqların aldığı təəssürat idid. Öz ovqatım isə heç vaxt yadımımdan çıxmayacaq. Mənca, qəlbə sənətlə, vəton sevgisiylə döyünen hər kəsi Şuşa təsirləndirir. Təbiət bu yerdən heç nəyi əsirgəməyib. Şuşada gördüküm hər bir mənzərə canlı sənət əsəridir. Necə deyərlər, bu yerlərin təbiəti an gözəl rəssamdır. O müqəddəs torpağa ayaq basmaq, üstəgəl, qəhrəman ataların balaları ilə birləşməni etmək yüz qat böyük fərəh idid. Biz ömrümüz boyu o mütəmmədəs ruhlarla borcluyuq və bu borcu onların bizi qoyub getdikləri davamçılarına, övladlarına qullug etmək-lə az da olsa ödəyə bilərik", - deyir rəssam.

Her zaman gənclərə, xüsusilə şəhid uşaqlarına rəssamlıq sənətində dəstək olan, onlarda vətənpərvərlik hissini yüksəlməsinə, istedadlarının üzə çıxmasına köməklik göstəren rəssam, inanırıq ki, nə vaxtsa bu uşaqların böyük rəsm sərgilərinin də iştirakçısı olacaq. Belə səfərlərdən sonra böyük əsərlərin yaranması isə inkaredilməzdir.

Arif müəllimin həyat və yaradıcılıq yoluna nəzər salanda qəribə bir ardıcılıq, davamıyyət qanunu nəzərə çarpır. Yaradıcılıq onun üçün həm tale işidir, həm də ardıcıl zəhmət. Hələ uzun-uzun illər Şuşanın, Qarabağın rəssamin rəng dünyasının əsas çaları olacağına heç bir şübhə yoxdur.

NƏZRİN